

***Almaniyanın Münhen Texniki Universitetinin professoru, azərbaycanlı alim Məsud Əfəndiyevin yubiley təbriki***

Hörmətli Ədalət müəllim,

UNEC-in bütün tələbə və müəllim heyətini, Siz başda olmaqla, universitetin 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Mən 30 ildir Almaniya universitet sistemində yaşayıb-yaradan bir azərbaycanlı kimi UNEC-in son illərdə Sizin gəlişinizdən sonra əldə etdiyi nailiyyətlərə çox sevinirəm. Mən bu nailiyyətlərin canlı şahidi olmaqla bərabər, həm də onların beynəlxalq aləmdə əsas təbliğatçılarından biriyəm. UNEC-də hamiyə bəllidir ki, Azərbaycana hər gəlişimdə alman həmkarlarımla birlikdə Sizləri ziyarət edirəm, tələbə və müəllim heyətilə görüşlərimiz olur. Alman həmkarlarımla Azərbaycanın təhsil sistemində müasir tələblərə, innovasiyalara cavab verən belə bir ibrətamiz universitetin olduğunu görməsinə çalışıram. Təbii ki, onların belə bir ab-havanı görməsi və gördüklərinə pozitiv reaksiyası məni çox sevindirir. Məhz bu səbəblərə görə Nobel mükafatı laureatı Aziz Sancarın Azərbaycana ilk səfəri zamanı sabiq Təhsil nazirimiz Mikayıl Cabbarov ona ev sahibliyi etməyi UNEC-ə tapşırırmışdı.

Həmin görüşlərdən sonra Aziz Sancarın mənə yazdığı məktubunda Azərbaycanda belə bir təhsil ocağını görməsini, oradakı təhsil mühitinin və görüşlərinin səviyyəsindən çox məmnun olduğunu və bu səbəbdən də Azərbaycana olan sevgisinin birə on artdığını dilə gətirməsi təbii ki, başa düşüləndir və qürurvericidir. Aziz Sancarın Azərbaycana səfəri və UNEC haqqındakı dəyərli fikirləri təhsil məkanımız üçün zənnimcə, çox əlamətdar hadisə sayıla bilər. UNEC-i səciyyələndirən daha bir cəhət də əldə etdiyi nailiyyətlərlə kifayətlənməməsidir və yeni tələblərə layiqincə adekvat reaksiya verməsidir. Dediyyəmin təsdiqinin bariz nümunəsi kimi, bu yaxınlarda UNEC-in distant təhsillə bağlı təşkil etdiyi və mənim də Torontodan (hal-hazırda mən Kanadada bir il ərzində James D.Murray Distinguished Professor statusundayam) qatıldığım Beynəlxalq Online Konfransı göstərmək olar. Bu Beynəlxalq Konfrans Azərbaycan təhsil məkanında bir neçə ilkə imza atması ilə tarixdə yadda qalasıdır. Birincisi, COVID-19 zamanı ilk dəfə olaraq belə bir Beynəlxalq Konfransın keçirilməsi ilə, həm də oraya canı ilə, qanı ilə xaricdə yaşayan bizim dəyərli azərbaycanlı alimlərimizin qatılması və distant təhsillə bağlı dəyərli fikirlər söyləməsi ilə. Bunları Azərbaycanda hamı bilir, görür və çox dəyərləndirir: bir sözlə, görünən dağa nə bələdçi.

Həqiqətən UNEC Azərbaycan təhsilini, nəticə etibarını ilə Azərbaycan həqiqətlərini dünyaya çatdıran mühüm əsas təhsil brendlərimizdən biridir. Artıq hamı üçün mənim fikrim: UNEC is UNIQUE bir aforizmə çevrilmişdir.

100 illik yubileyinizdə görüşmək ümidi ilə!

***Hal-hazırda Torontodan hörmətlə,***

***Messoud Efendiev***

***James D.Murray Distinguished Professor.***